

 	Fənnin adı, kodu və kreditlərin sayı		GEOG 308 Dünyanın iqtisadi coğrafiyası (World Economic Geography), kredit sayı-3	
	Departament		Coğrafiya və Ətraf Mühit	
	Proqram		Bakalavr	
	Tədris semestri		2020/21, payız	
	Fənni tədris edən müəllim		Rövşən Nəriman oğlu Kərimov	
	E-mail:		rovshaneco@yahoo.com	
	Telefon:		+994556881566	
	Mühazirə otağı / Cədvəl		Həftənin 4-cü günü 15:20-16:20, 16:30-17:30	
	Konsultasiya vaxtı		Həftənin 5-ci günü saat 11:00-12:00	
Prerekvizitlər				
Tədris dili		Azərbaycan		
Fənnin növü (məcburi, seçmə)		Məcburi		
Dərslilər və əlavə ədəbiyyat		<p><i>Əsas:</i></p> <ol style="list-style-type: none"> Dünyanın iqtisadi və sosial coğrafiyası. (H.B.Soltanovanın redaktəsi ilə). Bakı: Sabah. 2011. 584 səh. Lomakin V.K. Dünya iqtisadiyyatı. Bakı. 2013, 625 s. James M. Rubenstein. Contemporary Human Geography. 2th Edition. Pearson Education. 2020. Müəllimin elektron mühazirələri. <p><i>Əlavə:</i></p> <ol style="list-style-type: none"> D.Mackinnon, A.Cumbers. Introduction to Economic Geography: globalization, uneven development and place. 2nd ed. Pearson Educ. 2011. Ələkbərov Ə.H., Vəliyev M.Ə., Məmmədov S.M.. Beynəlxalq iqtisadi münasibətlər. Bakı: Çarşıoğlu, 2010, 652 s. Kərimov C., Orucov A., İsrailov H. Beynəlxalq iqtisadi münasibətlərin tənzimlənməsi. Beynəlxalq iqtisadi təşkilatlar. Bakı, 2012, 388 s. Bədəlov Ə., Ağayev A., Tağızadə S. Dünya iqtisadiyyatı. Bakı, 2006, 246s. R.H.Məmmədov, Tofiq Bəhərçi, V.Z.Mehdiyeva, T.S.Quliyev. Dünyanın iqtisadi və sosial coğrafiyası. "İqtis. Un." nəşriyyatı. 2006. İnternet resursları. 		
Tədris metodları		Mühazirə Qrup müzakirəsi Fərdi tapşırıqlar		
Qiymətləndirmə		Komponentləri	Tarix	Faiz (%)
		Davamiyyət		5
		Aktivlik		5
		Tapşırıqlar	Noyabrda-dekabrda	20
		Aralıq imtahanı	1-21 noyabr	30
		Final imtahanı	Yanvar ayında	40
		Yekun		100
Kursun təsviri		<p>"Dünyanın iqtisadi coğrafiyası"nın tədrisi iqtisadi qloballaşmanın, inteqrasiya proseslərinin gücləndiyi müasir dövrdə çox aktual əhəmiyyət kəsb edir. Müasir dövrün başlıca qanunauyğunluqlarından biri dünya ölkələrinin inkişafının, getdikcə tamlaşan və özü-özünə inkişaf edən sistem kimi formalaşan dünya iqtisadiyyatından asılılığının artmasıdır. Bu proses ictimai istehsalın inkişafının daha yüksək səviyyəsi olan çox tərəfli və mürəkkəb iqtisadi münasibətlərdən ibarət olan dünya təsərrüfatının yaranmasına gətirib çıxarmışdır.</p> <p>"Dünyanın iqtisadi coğrafiyası" fənni ərazi sistemləri və onları yaradan elementlərin qarşılıqlı təsiri və asılılığın təzahürələrini öyrənir. Dünyada mövcud olan ayrı-ayrı dövlətlər, beynəlxalq təşkilatlar və transmilli kompaniyalar dünya iqtisadiyyatının subyektlərini təşkil edir. Dünya</p>		

	təsərrüfatının formalaşması prosesində əsas rol əmtəə və xidmətlərin ölkələrarası yerdəyişməsindən, həmin əmtəə və xidmətlərin istehsalı amillərinin yerdəyişməsinə, hər şeydən öncə işə kapitalın, əmək və informasiya ehtiyatlarının yerdəyişməsinə keçir.
Kursun məqsədi	Kursun məqsədi vahid sistem kimi dünya iqtisadiyyatı haqında biliyin formalaşması, tələbələrdə bu sahədə bilik sisteminin formalaşması, dünya təsərrüfatı sahələri və onlara ETT-nin təsirinin öyrənilməsi, dünya təsərrüfatı sahələrində struktur və ərazi dəyişikliklərinin öyrənilməsidir.
Tədrisin (öyrənmənin) nəticələri	Semestrin sonunda tələbələr aşağıdakı məsələləri öyrənmiş olacaqlar: – Dünya iqtisadiyyatının formalaşması tarixi və inkişaf mərhələləri; – Dünya iqtisadiyyatının sahələrini, onların inkişaf və ərazi üzrə yerləşmə xüsusiyyətləri; – Elmi-texniki tərəqqi dövründə dünya təsərrüfatı sahələrində gedən struktur dəyişiklikləri. Tələbələr semestrin sonunda bacarmalıdır: – Müasir dünyanın “iqtisadi mənzərəsini” geniş dərk etməyi, – Milli və dünya miqyasında iqtisadi fəaliyyətləri və müxtəlif təsərrüfat sahələrinin rolunu təhlil etməyi; – Müxtəlif obyektiv amillərin müasir dünya təsərrüfatına təsirini təhlil etməyi.
Qaydalar (Tədris siyasəti və qiymətləndirmə meyarları)	Aktivlik 5 balla qiymətləndirilir. Tələbənin dərslə diqqətlə qulaq asması, axıradək onlayn rejimdən çıxmıyaraq dərsləri ekranda izləməsi, onlayn dərslərdə danışaraq başqasına mane olmaması tələb olunur. Müəllim buna əməl etməyən tələbənin “Aktivlik” balından çıxarıla bilər. Tələbənin dərslə onlayn qoşulması, qoşulma prosesinə gecikməməsi onun “Davamiyyət” balına yazılır (maksimum 5 bal). Hər 3-cü qaib tələbənin 1 balını silmiş olur. Dərsin videoyazısını Teams-də yalnız müəllim apara bilər. Tapşırıqlar üçün 20 bal ayrılıb. Belə ki, semestr ərzində ən azı 2 kuiz keçirilir. Kuizlər açıq suallardan və ya test tapşırıqlarından, yaxud hər ikisindən (qarışıq) ibarət ola bilər. Tapşırıqlar müəllimin tələbələr üçün müəyyən etdiyi müddət ərzində yerini yetirilə bilər. Cavabları gecikdirən tələbələrin işi qəbul olunmaya və ya ballarının bir hissəsi çıxıla bilər. Tapşırığın hansı qaydalarla təqdim olunması barədə digər texniki məlumatlar tələbələrə müəllim tərəfindən əlavə izah ediləcək. Günü və saati sonra müəyyən olunacaq imtahanlara da tələbələrin vaxtında qoşulması mütləq vacibdir. Konkret müddətdən gec təqdim edilmiş iş qəbul olunmayacaq. İmtahanın hansı qaydalarla təqdim olunması barədə digər texniki məlumatlar barədə tələbələrə öncədən məlumat verəcək.

Təqvim planı

Həftə	Tarix	Fənnin mövzuları (hər biri 4 saat)	Dərslik / Tapşırıqlar
1.	17. 09. 2020	Dünya iqtisadiyyatı nədir və necə inkişaf etmişdir?	1. Dünyanın iqtisadi və sosial coğrafiyası. H.B.Soltanovanın redaktəsi ilə. səh. 5-6. 2. Müəllimin elektron mühazirələri. 3. Lomakin V.K. Dünya iqtisadiyyatı. s.3-6.
2.	24. 09. 2020	Dünya təsərrüfatının modeli və tipləri. Beynəlxalq əmək bölgüsü	1. Dünyanın iqtisadi və sosial coğrafiyası. H.B.Soltanovanın redaktəsi ilə. s.14-21. 2. Lomakin V.K. Dünya iqtisadiyyatı. s.8-14.
3.	01. 10. 2020	İqtisadiyyatın qloballaşması və transmilli korporasiyaların fəaliyyəti	1. Lomakin V.K. Dünyanın iqtisadiyyatı. s.115-126. 2. Bədəlov Ə.M., Ağayev A.M., Tağızadə S.C. Dünya iqtisadiyyatı. Bakı, 2006, 246 s. 3. Müəllimin elektron mühazirəsi.
4.	08. 10. 2020	Beynəlxalq iqtisadi inteqrasiya və dünya təsərrüfatı münasibətləri	1. Lomakin V.K. Dünyanın iqtisadiyyatı. səh.96-101. 2. Kərimov C.H. Orucov A.İ., İsmailov H.A. 3. Beynəlxalq iqtisadi münasibətlərin tənzimlənməsi.

			4.Beynəlxalq iqtisadi təşkilatlar. Bakı, 2012, 388 s. 5. Müəllimin elektron mühazirələri.
5.	15. 10. 2020	Açıq iqtisadiyyat və dünyanın azad iqtisadi zonaları	1. Müəllimin elektron mühazirəsi. 2. Lomakin V.K. Dünya iqtisadiyyatı. s.101-102.
6.	22. 10. 2020	Dünya bazarı və dünya maliyyə bazarı	1. Lomakin V.K. Dünya iqtisadiyyatı.səh.142-158. 2.Müəllimin elektron mühazirələri.
7.	29. 10. 2020	Beynəlxalq iqtisadi münasibətlərin formaları	1.Lomakin V.K. Dünyanın iqtisadiyyatı. səh. 86-91. 2. Müəllimin elektron mühazirəsi.
8.	05. 11. 2020	Dünyanın neft, qaz və kimya sənayesi	1. Dünyanın iqtisadi və sosial coğrafiyası. H.B.Soltanovanın redaktəsi ilə. s.24-31, 47-51. 2.Lomakin V.K. Dünya iqtisadiyyatı.s.178-186 3.Müəllimin elektron mühazirələri.
9.	12. 11. 2020	Dünya metallurqiyası və maşınqayırma sənayesi	1.Dünyanın iqtisadi və sosial coğrafiyası. 2.H.B.Soltanovanın redaktəsi ilə. s.35-43, 44-46. 3.Müəllimin elektron mühazirələri.
10.	19. 11. 2020	Dünya energetika və elektroenergetika sənayesi. Qlobal energetika problemi	1.Dünyanın iqtisadi və sosial coğrafiyası. 2.H.B.Soltanovanın redaktəsi ilə. s.32-34, 81-83.
11.	26. 11. 2020	Dünya yüngül və yeyinti sənayesi	1.Dünyanın iqtisadi və sosial coğrafiyası. 2.H.B.Soltanovanın redaktəsi ilə.s.53-57
12.	03. 12. 2020	Dünya kənd təsərrüfatı	1.Dünyanın iqtisadi və sosial coğrafiyası. 2.H.B.Soltanovanın redaktəsi ilə. səh. 58-68 , s.51-52.
13.	10. 12. 2020	Qlobal ərzaq probleminin mahiyyəti və coğrafiyası	1. Dünyanın iqtisadi və sosial coğrafiyası. H.B.Soltanovanın redaktəsi ilə. s.83-84. 2. Lomakin V.K. Dünya iqtisadiyyatı.s.164-176
14.	17. 12. 2020	Dünya nəqliyyat sistemi və xidmət sahələri	1.Dünyanın iqtisadi və sosial coğrafiyası. 2.H.B.Soltanovanın redaktəsi ilə, səh. 69-77.
15.	24. 12. 2020	Ekoloji problemlər və dünya təsərrüfatı	1. Dünya iqtisadi və sosial coğrafiyası. H.B.Soltanovanın redaktəsi ilə. s.84. 2. Lomakin V.K. Dünya iqtisadiyyatı.s.262-268

Bu tədris proqramı fənn haqqında tam məlumatı özündə əks etdirir və hər hansı dəyişiklik barədə öncədən xəbər veriləcək.